

Beynəlxalq turizm Turizmin inkişafında yeni məlumatlaşma texnologiyalarının rolü

• İlqar HÜSEYNOV,
kulturologiya elmləri doktoru,
professor

*I*nşan sivilizasiyası yeni eraya - məlumatlaşma erasına qədəm qoymuşdur. Gündən-güne məlumatlaşmanın qiyməti və rolü insan həyatında artmaqdadır. Belə olduğu halda, məlumatlaşma texnologiyası turizmə aktiv müdaxiləsi təbiidir. Ona görə ki, turizm də insan həyatının ayrılmaz hissəsidir.

Turizm və yeni məlumatlaşma texnologiyası bir-biri silsilə bağlıdır. Onları bir-birdən ayırmak qeyri-mümkinidir. Bu proseslər iki tərəfdəndir və indi dənmiş çox estindir ki, hansı hansına daha çox təsir göstərir.

Beynəlxalq turizmin öyrənilməsi, onun müxtəlif sahələrində məlumatlaşmayı tətbiq edərək turizm bazlarında məhsulun satılması, otellərdə yerlərin avvalından bronlaşdırılması, noqliyyatda biletlərin sifaris verilməsi və s. əməliyyatlar turizm təşkilini olduqca asanlaşdırır.


Beynəlxalq turizm nəhəng bazara malikdir və bu bazar özü külli miqdarda məlumatlaşmayı mənbəyidir. Məlumatlaşma texnologiyası bu məlumatlaşmayı qəbul edir, dəqiqləşdirir və lazımı müştərilərə çatdırır. Hər turist üçün məlumatlaşmanın həcmi tez-tez dayışır: müxtəlif noqliyyatın hərəkəti cədvəli harəkətin istiqamətləri, cürbəcür olavaş məlumatlar tez-tez təzələrlən. Tək aviakompaniyalarda avia biletlərin bronlaşdırılmasında hər bir müştəri ilə orta hesabla 25 transaksiyyat aparanlır. Turist sonayesinin özü böyük həcməndə məlumatlaşmayı yaradır. Bu qədər nəhəng məlumatlaşmayı həzər eləmək və ondan səmərəli istifadə etmək, vaxtında lazımi qərar çıxarmaq üçün yeni məlumatlaşma texnologiyası əvəzənilməzdür.

Turist bazarı daxiliyində məlumatlaşmayı axınının modelini nəzərdən keçirir. Belə axınlar turizm sənayesinin müxtəlif sektorları və agentlikləri arasında olur. Turistlər almaq istədiyi məhsul haqqında məlumat-

mat axıtarırlar. Üç əsas agent məlumatlaşmayı alır və istehsal edir: istehsalçılar, vəsitəçilər və turistlər. Turistlər "məhsulun" xarakteristikası, qiymətləri, nəqliyyat cədvəlləri, bronlaşdırma imkanları haqqında məlumat lazımdır. Bu məlumat onlar vəsitəçilərdən, tərəfənliliklər və tərəfənəklərdən, korporativ turist komponiyalarından və ya bilavasitə istehsalçılarдан ailə bilərlər.

Başa bir tərəfdən, istehsalçıların da turistlər, onların tələbatı, istək və arzuları haqqında məlumatlara ehtiyacları vardır. Vəsitəçilər və turistlər sonsuz və bucaqsız məkanda hərəkət edirlər. Bu məkana - məlumatlaşmayı məkani deyilir. Bu məkana dövlət orqanları da daxil olur, çoxlu turist təşkilatları, səmərəlişçilər məlumat yarır, həm də toplayırlar. Dövlət təşkilatları idarəeci məlumatları, turizmdə olan standartları, valyuta, viza və təhlükəsizlik məlumatlarını yayırlar. Bu məlumatlar turistlər və səyahətçilərə ünvanlanır. Turizm məlumatlaşmayı çox və rəngarəng olur. Bütün bu məlumatlar axınlardan səmərəli istifadə etmək üçün müasir məlumatlaşma texnologiyası lazımdır.

Müasir dövrə, müştərilər yüksək səviyyədə xidmət etmək üçün zaman faktorunun çox böyük əhəmiyyəti var. O adam qabağa düşür ki, qısa müddədə, yəni müştəri bir stakan çay qəbul etdiyi vaxta, ona bütün lazım olan məlumatları verə bilir. Bu cür operativ işləmələr yuxarıda göstərdiyimiz üçlüklük arasında məlumatlaşmanın mübadiləsinin operativliyin-



dənəslidir. Bu sistemdə agentlik və operator arasındakı məlumatlaşma qoşuluşu vacib rol oynayır. Əgər müştərinin çay qəbul etdiyi zaman operator xahiş olunan sifariş təsdiq edə bilse, deməli turəntən müştəri arasında münasibətlər düzgün qurulmuş olur. Çox təsəssüf ki, praktikada bu çox vaxt mümkün olmur. Bu da istifadə olunan programın təchizatundan asılıdır. Bütün dünəndən operativ, online rejimində müştərilərin sifarişlərini qəbul və təsdiq etməkdən ötrü müxtəlif elektron təchizat sistemləri yaradılmışdır. Bu sistemlərin çoxu qlobal internet sistemində istifadə olunur.

Qeyd etmək lazımdır ki, yeni məlumatlaşma texnologiyası daim təkmilləşir. Hələ 70-ci illərdə ABŞ-in aviakompaniyası aviabiletləri rezervləşdirməkdən ötrü "Delta", "Kontinental", "Vestern", "Norwest" sistemlərinin yaratılmışdır. Bu sistemlər "Sabre" sistemini xatırladır. Sonralar Qəribi Avropa da öz rezervasiya sistemlərini, yəni "Amadeus" və "Qalileo" yaradmışdır. Bu sistemlər indiyə kimi istifadə olunur. Asiyada "Abakaus" sistemi tərtib olunmuşdur. Bu 4 sistem bütün qidaları əhatə edir. Onlar bir-birlərə əlavə şəkildə və ya müstəqil avia biletlərinə sifariş etmək üçün istifadə oluna bilər.

Kompaniya "Intersoft Akadamservis" turist şirkəti üçün yeni program təchizatı yaratmışdır. Bu sistem "Internet" vəsitəsilə turların sifariş etməyə imkan yaradır. Turlar bu sistemdə xüsusi məlumat bazalarında yazılımışdır. Bu bazalarda turların təsnifatun-

dan başqa, yerlər haqqında məlumat və əgər sifariş qəbul olunarsa, onun elektron təsdiqini də almaq olur. Sifarişin təsdiqində onun nömrəsi və tarixi də göstərilir. Bu cür texnologiya bronlaşmanın bütün etaplarını online rejimində, yəni müştərinin bir stəkan çay qəbul etdiyi müddətə gerçəkləşdirə bilir.

"Amadeus" Global Distribution Sistemi dünya üzrə ən məşhur və aparıcı - avia biletləri, mehmanxana yerlərini, avtomobil, damiryoju biletlərini, kruizləri əvəlcədən sifaris etmək üçün - avtomatik sistemdir. Bu sistemdən 725 avia kompaniya, 57000 mehmanxana və 42 avtomobil kiraya verme şirkəti istifadə edir. "Amadeus" cədvəllər üzrə tariflər, ölkələr, vizalar, tibbi məhdudiyyətlər və hava haqqında külli miqdarda məlumatlar verir.

Həla yaxın zamanlarında bu cür global sistemlərdən istifadə etmək çox bahalı və mümkünsüz bir hal kimi qəbul olundurdu, hal-hazırda "Internet" texnologiyasının inkişafı və "Amadeus" telekommunikasiyası bu sistemlərdən istifadəni simvolik dərəcədə ucuzaşdırıb və sadalasdırıb. Bu həm balaca agentliklər və həm də böyük kompaniyalar üçün çox vacibdir.

Eyni zamanda, "Amadeus"un Orta Asiyada, Azərbaycanda və Gürcüstandakı nümayəndəlikləri arzu edir ki, bu ölkələr həmin bazarları mənimsmək üçün bəs sistemdə yüksək texnoloji səviyyədə istifadə etməyi bacarsılar və bundan ötrü mütəxəssislər hazırlasınlar.

Beynəlxalq turizmdə transmillilaşma və globallaşma prosesləri

Son zamanlar kapitalin ayrı-ayrı adamlarda və ya kompaniyalarda cəmləşməsi ilə slaqdər bütün dünyada və o cümlədə turizm sahəsində transmillilaşma və globallaşma prosesləri gedir (TNK). (TNK - transmilli kompaniya deməkdir). Transmilli kompaniyaların heç bir sərhədi yoxdur, onlar bütün dünyaya yayırlar. Bu cür turist kompaniyalarının beynəlmiləşməsinə tədqiqatçılar müxtəlif cür qiymətləndirirlər.

Məlumdur ki, turizm insanları istirahət və aylanma sahəsində göstərilən xidmətlərdir. Bu xidmətlərin bir hissəsi ölkə daxilində göstərilir, bir çox hissəsi onun ölkələrdən kənarda göstərilir. Transbeynəlmilə kompaniyaların fəaliyyətini öyrənməkdən ötürü bir misal gətişir.

Forz edik ki, üç turist kompaniyası var. Onların üçü də eyni adlı (A, B və C) ölkələrin milli turist kompaniyalarıdır. Kompaniya turist generasiya edən ölkədə yerləşir və öz ölkə turistlərini xaricə göndərmək üçün fəaliyyət göstərir. Kompaniya C turistin sefərə getmək istədiyi ölkədir. Kompaniya B isə III ölkədir, onun ərazisindən turist tranzit kimi istifadə edir. B kompaniyası turistləri A ölkəsindən C ölkəsinə gətirir. Kompaniya A-nın gəliri 8%, kompaniya B-nin gəliri 30%, kompaniya C-nin gəliri 4%-dir. Bu 3 kompaniyadan hər birinin ayrılıqda o biri ikisini almaq imkən olsayıdı, onda onun gəliri: 8+30+49=87% olardı.

Deməli, o 2 bir kompaniyani əla keçirən kompaniyanın çox gözəl iqtisadi nüticələri olardı. Ona görə də, turizm şirkətləri daim çalışırlar ki, öz fəaliyyət sahələrini genişləndirsinlər, turizmə sərf olunan sərvətyələr çox qisa zamanda iqtisadi artım versin. Praktikada bu xarici şirkətlərin ölkəyə qoyduqları investisiya deməkdir, yeni aksiya paylarıdır.

Turizm sahəsində istehsalın beynəlmiləşməsinin təşəbbüskarı çox vaxt turist göndərən ölkə tərəfindən olur. Ona görə ki, ölkəyə on çox fayda verir. TNK-in çoxu Fransada, Böyük Britaniyada, ABŞ-da, Yaponiyada yerləşir, son zamanlar Honkonqda da olurlar. TNK qarargahlarının yerləşməsi göstərir ki, turist biznesinin beynəlmiləşməsi öz başlanğıcını külli miqdarda turist göndərən ölkələrdən başlayır və bu ölkələr də turizm sahəsinə çoxlu investisiyalar qoyurlar. Məsələn, İngilislər İspanyanın Aralıq dənizi sahillərində istirahəti çox sevirərlər. Orada lazımi şərait yaratmaq üçün çoxlu investisiya qoyurlar. Lakin turizmdən əldə olunan gəliri də özləri götürür. Sadə ispanlar isə gileyənlər ki, onlara bundan çox az şey qalır.

Beynəlxalq turizmdə transbeynəlmiləşmə otel-lərin misalında daha aydın görünür. Transmilli mehmanxanalıların birləşmələri ölkələrə yayılmışdır. Otel-lərin zəncirvari birləşməsinin xüsusi markirovkaşı, ümumi idarə heyətinin möhsul konsepsiyası var. Başqa mehmanxanalıların bu zəncirə birləşməsi müxtəlif yolla həyata keçir. Ya yeni otel satılır və kompaniya tərəfindən alınır və ya franşiz müqaviləsi, yəni idarəetmə kontrakti bağlanır. Mehmanxana kompaniyası öz filiallarını kompüter bronlaşma sistemi nəqşinə, biznesi artırmaq təcrübəsinə öyrədir, noyax, reklam kompaniyalarını aparır.

Franşioza ticarət markasını kiraya vermək kimi bir şeydir. Korporasiya yeni biznesinə öz markası altında iş aparmağı, kompaniyanın standartları altında hərəkət etməyi icazə verir. Yeni başlayan firma üçün bu çox böyük şəydir, ona görə ki, bu firmani halə heç kəs tanımır. Yeni firma korporasiyasının markası altında çoxlu pul qazana bilir. Franşioz idarəetmə əsas ABŞ-da çox inkişaf etmişdir. Avropa-da isə on çox mehmanxanalı kontraktla idarəetmə yapılmışdır.

Kontraktla idarəetmə Avropada 70-80-ci illərdə geniş yayılmışdır. O vaxtlar şəxsi müllklər çox yüksək qiymət edirdilər; otellerin tikilimləri çox gəlirlər biznes idi. Otelin sahibinin təcrübəsi olmadıqda, o, idarə etmə üçün oteli kontraktla başqasına verirdi.

Sonralar bu sahədə rəqabət artı və otel sahiblə-

ri başa düşdülər ki, otelin sahibi olmaq gəlir götürmək üçün azdır. Otel yaxşı idarə etməyi da bacarmaq lazımdır. O vaxtlardan otel sahibləri otelləri operativ idarə etmək üçün xüsusi kompaniyalara verirdilər. Beləliklə, ilk dəfə ABŞ-də böyük otel birləşmələri əmələ gəldi. Sonralar bu birləşmələr 2 qrupa bölündü. I qrup - otel sahibkarları, II qrup isə - otelləri operativ idarə qrupu. Bu cür bölünmə müsbət nəticə verdi.

Turist TNK-in milli iqtisadiyyatlara təsiri

Bu sahədə mütəxəssislər əsas 5 məsəlonu qaldırır və öyrənirlər:

- TNK-ların milli turist strukturunun inkişafını nəzarət götürməsi və qəbuləcidi ölkədə turizm sonayesinin yaradılması;
- Turist axınlarına nəzarət;
- Turizm məhsulundən transvert qiymətlərinin təyin olunması;
- Beynəlxalq turizmdən əldə olunan gəlirin axması;
- Milli iqtisadiyyatın inkişafına texnoloji təsir.

TNK-ları dəvət edən ölkələrin yaxşı többi sərvətləri var (Filippin, İndoneziya, Şri-Lanka və s.). Amma təcrübəsi və kapitalı yoxdur ki, turizmin infrastrukturunu



runu özü yaratsın, istifadə etsin, gəlir götürsün. Ona görə də bu ölkələr TNK-ları dəvət edir və vergilərdə ciddi güzəştlər edirlər. TNK ölkəyə daxil olan kimi ölkənin turist bazarını nəzarət götürür və turizmin inkişafına təsir göstərir. Öz yerlərini goldikləri ölkədə bərkidənə kim, TNK-lar milli hökumətlərdən təlob edirlər ki, milli hökumət yolları salınsın, aerodrom tikdirsin, bir sözə turizmin infrastrukturunu yaratsın.

TNK-lar bu milli ölkələrdə turizm siyasetini ələ alır və öz xeyirlərinə istifadə edirlər. İspaniyannın təmsilindən bu yaxşı gərənür. Ölkənin turizm infrastrukturunun inkişafından gəliri TNK-lar götürür, infrastrukturun yaradılmasının azlığı isə ispan şəhərlərinin üzərinə düşür. Buna baxmayaraq, zəif inkişaf etmiş ölkələr yənə də TNK-ları öz ölkələrinə dəvət edir, iqtisadiyən gəlirli ləğv etmək üçün son ümidişlərini onla-raq bağlayırlar.

Beynəlxalq turizmin inkişafı TNK-nın çıxalmasına səbəb olur. Qəbuləcidi ölkələr çalışırlar ki, onlara müqavilə bağlayanda öz təsir qüvvələrini saxlısanlırlar və TNK-nin köməyi ilə iqtisadi inkişafına nail olulsunlar.

TNK-lar turist axınlarına nəzarət edərək, ölkənin çıxalmasına çalışırlar, bununla da, ölkədə turizmin inkişafına səbəb olur və milli iqtisadiyyatın inkişafına zəmin yaradırlar. Milli hökumətləri ölkə turizm infrastrukturuna investisiya qoymağá macbur edirlər və beləliklə, beynəlxalq turizmin regionlarda inkişafına kömək edirlər. Bununla da, onlar korporativ gəliri ri coxaldırlar. Sonra da bu kapitalı ölkədən çıxardırlar.

Ədəbiyyat

1. A. Aleksandrova. Mədənənərdi turizm. U.P.M. "ASPENT PRESS" - 2001.
2. A. Ahmedov, E. Gadjiev, Z. Zamanov. Mədənənərdi turizm. Bakı - 2000.
3. S. Çəfəriyev, E. Gadjiev. Mədənənərdi turizm və inkişaf təsirinin inkişafına və Azerbaycanın Respublikası. Bakı - 2003.
4. V. Gülyev. Növbəti məlumatlaşdırma texnologiyaları və turizm. Moskva - 1998.
5. V. Kvarçalov. Ekonomika turizma. Moskva - 2002.
6. S. Məmmədov, S. Rəhimov. Turizmin termin və anlayışlarının ensiklopedik lügəti. Bakı. "Mütərcim" - 2003.
7. S. Məmmədov, H. Soltanova, S. Rəhimov. Beynəlxalq turizmin coğrafiyası. Bakı - 2002.